



Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident,
Müstəqil Dövlətlər Birliyi Ölkələrinin Hökumət Başçıları Şurası
yanında Beynəlxalq Döyüçülər
İşləri Komitəsi adından və şəxsen öz adımdan Sizi doğum gününüz
münasibətə tebrük edirəm.

Bu gün Vətəne fədakarcasına
xidmet yolunu seçmeyinə, Azərbaycan xalqının mənafələrini qorumaq üçün
göründürün bütün işlərlə birləşmək
fürsətənə görə Size təşəkkür bildirmək
adır.

Siz çox mürkəbbə dövrə, çox
mürkəbbə şəraitdə Azərbaycan
Respublikasını idarə eden müdrik,
güclü və cesur insansınız. Mezh Siz
zərberliyinizdə Azərbaycan və
onun xalqı firavınlıq doğru addim
layınlı, insanların hayatı iləbil yaxşılaşdırır,
Azərbaycan Respublikasının
dünəndən səyasi əhəmiyyəti artırır.

Hörmətli İlham Heyder oğlu,
Siza semimi-gelbən cənsənliyi
nezdə tutduğunuz planların ger
çəkəşəsini, xəbəxtılık və firav
vanlıq arzu edirəm. Qoy, Sizin tə
şəbbəsleriniz və işləriniz həmişə
rebdətə qarşılısan, layiqincə qı
mətbəndirilsin!

Dərin hörmət,
Nikolay ŞUBA,
Müstəqil Dövlətlər Birliyi
Ölkələrinin Hökumət Başçıları
Şurası yanında Beynəlxalq
Döyüçülər İşləri
Komitəsinin sədri

Zati-aliləri, möhtərem cənab
Prezident.

Sizi 60 illik yubileyiniz münasibətə
Monreal Kanada-Azərbaycan
Cəmiyyəti adından ürkənən
tebrük edirəm.

Müsəvir Azərbaycanın davamlı
inkışafı istiqamətində edilimis
nailiyətlər məhə Sizin dövlət baş
çısı vəzifəsindən uzaqgörən və
konstruktiv siyasetinən nəticəsi
dir. Sizin yüksək peşkarlığınız
Azərbaycanın suverenliyinin və
təhlükəsizliyinin möhkəmləndiril
mesinə böyük töhfə verir, xalqımız
rifah və ölkəmizin beynəlxalq
aləmdən nüfuzunun artırmasını tə
min edir. Hər keçən gün Azərbay
can üçün inkişaf tarixinə çevrilir.
Bu inkişaf Sizin müdrək liderliyiniz
sayesinde mümkün olur.

Cənab Prezident, Sizi bir daha
semimi-qəlbən tebrük edir, Siza
məməkən cənsənliyi, xəbəxtılık və
yenidən arzulayıram.

Hörmət,
Rəna MÜSLÜMOVA,
Monreal Kanada-Azərbaycan
Cəmiyyətinin sədri

Hörmətli cənab Prezident.
Sizi doğum gününüz münasibətə
Rusiya Federasiyası Müslə
manlarının Ruhani İdaresi, Rusiya
Müftüllər Şurası adından və şəxsen
öz adımdan samimi-qəlbən tebrük
edirəm. Size dualar edərək
məməkən cənsənliyi, uzun ömr
dileyir və arzu edirəm ki, bütün
xeyrəkhətəbəslerinizdə Uca
Allah Sizə yarolsun.

Dərin hörmətli dünən hər
yərindən üvənizə gələn tebrük
lərə qoşulur, Rusiya müsləman
şəhərlərin salamlarını və ürək sözlərini
Size çatdırırı.

Sizin rəhbərliyinizdə Azərbay
can Respublikası və ölkənin
qardaş ümməti an çətin sinqlardan
leyaqətə keçib. Dini mənşə
münasibətindən asılı olmayaq, bütün
xalqın, bütün cəmiyyətin böyük
vətənperverliyini məmənluq his
si ilə qeyd edirik. Azərbaycan
daim zamanın bütün çağışlarının
öhdəsindən gelen vahid, monolit
cəmiyyətə malik multikultural olə
club, bu gün də belədir.

Əminlik ki, Azərbaycan Res
publikası Sizin rəhbərliyinizdə
bundan sonra da iqtisadi inkişaf
i, beynəlxalq siyasi statusunu,
bütün cəmiyyətin üçün faydalı olan
konfessiyalararası dialoqu ardıcıl
suradə inkişaf etdirəcək. Uca Yara
dan bəle xeyrəkhətəbəslerinizdə
Siza qüvvət və xeyr-də vərsin!

Hörmətli İlham Heyder oğlu,
Uca Allardan Siza və bütün Azə
rbaycan xalqına firavınlıq və rifah
diileyirəm. Amin!

Hörmət və xoş dualarla,
Müfti şeyx Ravil QAYNUTDIN,
Rusiya Federasiyası
Müsləmanların Ruhani
İdarəsinin və Rusiya Müftülər
Şurasının sədri,
Rusiya Federasiyasının
Prezidenti yanında Dini
Qurumlarla Qarşılıqlı Əlaqə
Şurasının üzvü

Zati-aliləri, möhtərem cənab
Prezident.

Sizi 60 illik yubileyiniz münasibətə
Monreal Kanada-Azərbaycan
Cəmiyyəti adından ürkənən
tebrük edirəm.

Icaza verin, Siza möhəkən can
sağlığı, firavınlıq, emin-amanlıq və
bütün təşəbbüslerindən ugurlar
arzulayım. Qoy qırcıda çoxlu
qəlebələr və naiyyətler olsun,
bunların sevincini yaxınlarınız və
doğmənlarını böltü bilsinə!

Siza yaxınlarınızda cənsənliyi,
rifahlı, xoş günler arzu edirəm.

Semimi hörmət,
Radiq BATIRŞİN,
"Mir" Dövlətlərəsə Teleradio
Sirkətinin sədri

Zati-aliləri, möhtərem cənab
Prezident.

Sizi 60 illik yubileyiniz münasibətə
Monreal Kanada-Azərbaycan
Cəmiyyəti adından ürkənən
tebrük edirəm.

Hörmətli cənab Prezident.
Sizi - müdrük dövlət başçısı,
parlaq siyasetçi, müzəffər Ali Baş
Komandanı 60 illik yubileyniz
münasibətən "Təkən İnşaat" şirkəti
adından və şəxsen öz adımdan
en semimi duygularla tebrük
edir, xoş arzularımı çatdırırı.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Sizin Azərbaycanın müsəvirlə
dərəcədən təşəbbüslerindən
göründürün. Sizən yubileyniz
münasibətən "Təkən İnşaat" şirkəti
adından və şəxsen öz adımdan
en semimi duygularla tebrük
edir, xoş arzularımı çatdırırı.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəxsen öz adımdan
eləmətdər yubileyniz münasibətə
tebrük edirəm.

Hörmətli cənab Prezident.

Icaza verin, Sizi "Rus-Azə
baycan Evi" Regional İctimai Teşkilatın
adından və şəx



Qurucu rəhbər, global lider, müzəffər komandan

Hörmətli cənab Prezident, Sizin liderliyinizlə...

Əvvəl 1-ci sah.

Rəcəb Tayyib ƏRDOĞAN: "Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan böyük sevinc hissi keçiririm"



Miqyasına ve məzmununa görə Azərbaycan-Türkiyə münasibətlərinin dünydə analoq yoxdur. Ötən ilin 44 günlük Vətən müharibəsi zamanı kimi ölkə arasındakı dostluq ve qardaşlıq münasibətləri özüñün tarixi sənağından ləyiçinə çıxarıraq daha da möhkəmləndi. Xalqımızın möhtəşəm Qəhrəməni ilə başa çatan və bəşər Azərbaycan və Türkiyəni bir-birinə daha da yaxınlaşdırıldı, əlaqələri daha da sarsılmaz etdi.

Azərbaycanın uğurları, əlaqələri qardaş dövlət kimi Türkiyənin də siyasi rəhbərliyini ürkəndən sevindirir. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyev tebrükindən sonra 60 yaşından tamam olmasının münasibətləri özüñün və milletinin adından səmimi-qelbdən təbrik eden, İlham Əliyev telefonla əlavə istifadə etdirdi. Rəcəb Tayyib Ərdoğanın tebrük məktubunda deyilir: "Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni uğurlara imza atmasına şahid olmaqdan, global miqyasda qazandığı nüfuzu və nüfuzunu rəhbərliyindən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvələ işğaldan azad edilməsindən, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz və qeytiyyətli Türkiye tərəfindən böyük təqdirləri qarşılıqlı.

Sarsılmaz qardaşlıq bağları əsasında yaratılmış, yüksək seviyyeli sefərlərimiz inkişaf etdirildiğimiz eməkdaşlığımız sayəsində bölgəmizin mənzərəsini və geleceyin müyyənəşdərən bir çox orta əlavələrlə reallaşdırılmış və reallaşdırılacağı davam edəcəkdir.

Ümummilli Lider Heydər Əliyevden bizlərim olan "bir milət, iki dövlət" principine səykiyyən, müttəfiqlik mərtəbəsinə yüksəltməyi qərarlaşdırırdıqımız əzmkarlılığımız hər bir sahədə daha da inkişaf etdirikmə idarəməz sarsılmazdır. Əzəli və əbədi qardaşlığımızın şərti olan qarşılıqlı desək və hemşəriliyin regionumuzda süh, sabitlik və rəfahın da tematıdır".

Onu da qeyd edək ki, dekabrın 24-de Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevi bir dərəcə yubiley münasibətləri təbrik edib, ona Azərbaycanın firavənliliyi və inkişafı naməni fealiyyətindən yenicən ugurlar və möhkəm cənablılığı arzulayıb. Prezident İlham Əliyev göstərilen əlavətə tebrük gərəkliyini təsdiq etdi. Dövlət başçıları Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim yüksəkən xəlla inkişaf etdiyini vurğulayıraq, eməkdaşlığımızın bundan sonra da genişləndirilməsi və möhkəmləndirilməsi əmin olduqlarını bildirib.

Vladimir PUTİN: "Sizin rəhbərliyiniz Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi ugurlar hamı tərəfindən təsdiq olunur"



Azərbaycan-Rusiya münasibətləri son illerde sürətli inkişaf edib. Xüsusiən iki ölkənin prezidentləri arasında ona dəlstiğli münasibətləri, onların siyasi iradesi və birge səyəri bütün sahələrdə eməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradıb. Bunun nəticəsidir ki, ilden-ile yüksəkən xətt üzrə inkişaf edən dövlətlərərə münasibətlər həzirdən strateji seviyyəyə yüksəlib.

Prezident İlham Əliyev tebrük edənlər arasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də var. Diqqət çəkən meqam odur ki, Vladimir Putin həm de İlham Əliyev ilk tebrük edənlərindən. Bu faktın özü Azərbaycan Prezidentinin dövlət başçıları arasındaki yüksək nüfuzunun en

bariz təsdiqidir. Çünkü Rusiya kimi supergütün rəhbərinin bu diqqətini başqa cür deyərləndirmək de münkin deyil.

Məktubda Prezident İlham Əliyevin on mürəkkəb veziyətlərdə belə ölçülü-bicilmiş, uzagötürən qaralar qəbul etməyi bacaran müdrik və tecrübəli dövlət xadimi olduğu, Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurların hamı tərəfindən təsdiq edildiyi vurğulanır. Tebrük məktubunda deyilir: "Siz haqlı olaraq, ister həm-vətənələriniz arasında, istərsə de beynəlxalq aləmdən on mürəkkəb veziyətlərdə belə ölçülü-bicilmiş, uzagötürən qaralar qəbul etməyi bacaran müdrik və tecrübəli dövlət xadimi kimi nüfuz qazanmışınız. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurları hamı tərəfindən təsdiq olunur."

Bizim yoldaşlıq münasibətlərimizi yüksək qiymətləndirirəm. Rusiya-Azərbaycan strateji tərəfdəşələrinin dahan da inkişaf etdirilməsi, həmçinin regional sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi naməni Sizinle konstruktiv, məzmunlu dialoqun və six birgə fealiyyətin davam etdirilməsinə şəd olsaram. Size səmimi-qelbdən möhkəm cənablılığı, firavənlilik və ugurlar arzulayım. Fürsətən istifadə edib əlavənə menim səmimi salamlarımı çatdırmağınızı xahiş edirəm".

Rusiya Prezidenti de İlham Əliyev telefonla əzəmətli yubileyini təbrik etdi. Vladimir Putin dövlətmətin başçısını yubileyi münasibətlə bir daha təbrik edib, ona fealiyyətyəndə ugurlar və möhkəm cənablılığı arzulayıb. Prezident İlham Əliyev göstərilen əlavətə tebrük gərəkliyini təsdiq etdi. Rusiya Prezidenti Rəcəb Tayyib Ərdoğanın tebrük məktubunda deyilir: "Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni ugurlara imza atmasına şahid olmaqdakı, global miqyasda qazandığı nüfuzu və nüfuzunu rəhbərliyindən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvələ işğaldan azad edilməsindən, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz və qeytiyyətli Türkiye tərəfindən böyük təqdirləri qarşılıqlı.

Azərbaycanın uğurları, əlaqələri qardaş dövlət kimi Türkiyənin də siyasi rəhbərliyini ürkəndən sevindirir. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Prezident İlham Əliyev tebrükindən sonra 60 yaşından tamam olmasının münasibətləri özüñün və milletinin adından səmimi-qelbdən təbrik eden, İlham Əliyev telefonla əzəmətli yubileyini təbrik etdi. Rəcəb Tayyib Ərdoğanın tebrük məktubunda deyilir: "Qətiyyətli rəhbərliyiniz altında Can Azərbaycanın hər il yeni ugurlara imza atmasına şahid olmaqdakı, global miqyasda qazandığı nüfuzu və nüfuzunu rəhbərliyindən böyük sevinc hissi keçirirəm. Qarabağın əvvələ işğaldan azad edilməsindən, indi isə yenidən qurulması və bərpasında göstərdiyiniz və qeytiyyətli Türkiye tərəfindən böyük təqdirləri qarşılıqlı.

Si CİNPİN: "Dostluq və eməkdaşlıq əlaqələrinin ölkələrimiz, xalqlarımızın rəfahı naməni yeni seviyyəyə yüksəlməsi üçün Sizinle birgə səy göstərməyə hazırlamış"



Əhalisindən görə döyünlərinə ən böyük dövləti olan, eyni zamanda olduqca güclü iqtisadiyyatlı malik, beynəlxalq siyasi proseslərde öz mövqeyi ilə fərqləndirən Çinə Azərbaycanın əlaqələrinin dəstluq və qarşılıqlı etmədən üzərindən tərəfələrinin çatdırmaqdan şərəf düşüyür. Son illərdə Çin-Azərbaycan münasibətləri sürətlə və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən gün Möhkəmləndirilən, müxtəlif sahələrdə eməkdaşlığı isə ugurla və səmərələr surətdən tərəfələrinin çatdırmaqdan şərəf düşüyür. Çin dənizlərinin inkişafına her zaman elverişli zəmin yaradıb. Azərbaycan "Vahid Çin" siyasetindən sonra 60 ilin ərzindən ən yüksək rəfahlı əraziyətə yüksəlib. Çin isə artıq tarihe qovuşmuş Dağılıq Qarabağ münəqşisindən Azərbaycanın ədaləti mövqeyini daim dəstekləyib.

Təsadiyi deyil ki, Prezident İlham Əliyev tebrük edən nüfuzlu siyasi liderlərdən biri de Çin Xalq Respublikasının Sədri Si Cinpindir. Onun tebrük məktubunda deyilir: "Doğum gününüz münasibətli Sizə səmimi tebrüklerimi və en xoş arzuları çatdırmaqdan şərəf düşüyür. Son illərdə Çin-Azərbaycan münasibətləri sürətlə və sabit şəkildə inkişaf edir, qarşılıqlı siyasi etimad gündən gün Möhkəmləndirilən, müxtəlif sahələrdə eməkdaşlığı isə ugurla və səmərələr surətdən tərəfələrinin çatdırmaqdan şərəf düşüyür. Çin dənizlərinin inkişafına her zaman elverişli zəmin yaradıb. Azərbaycan "Vahid Çin" siyasetindən sonra 60 ilin ərzindən ən yüksək rəfahlı əraziyətə yüksəlib. Çin isə artıq tarihe qovuşmuş Dağılıq Qarabağ münəqşisindən Azərbaycanın ədaləti mövqeyini daim dəstekləyib".

Kasim-Jomart TOKAYEV: "Azərbaycan Sizin strateji kursunuzla bundan sonra da dayanıqlı inkişaf yolu ilə irəliləyecək"

Ərazisinin böyüküyünə və əhalisinin sayına görə Orta Asyanın en böyük türk dövlətlərindən olan Qazaxıstanı Azərbaycanla mənəvi ortaqlıqdan başqa, digər dövlətlər de bağlayır. Belə ki, hər iki türk dövləti son illərdə dinamik sosial-iqtisadi inkişafə nail olub. O cümlədən böyük neft-qaz ixracatçısına çevrilən Azərbaycan və Qazaxıstanın enerji təhlükəsizliyinin real təminatları rəsədliyindən çıxış edirlər.

Azərbaycan-Qazaxıstan əlaqələrinin genişləndirilməsi Prezident İlham Əliyevin təbrikindən sonra 60 ilin ərzindən ən yüksək rəfahlı əraziyətə yüksəlib. Azərbaycan-Qazaxıstan əlaqələrinin genişləndirilməsi Prezident İlham Əliyevin təbrikindən sonra 60 ilin ərzindən ən yüksək rəfahlı əraziyətə yüksəlib.

Prezident İlham Əliyevin təbrik edənlər arasında Rusiya Federasiyasının Prezidenti Vladimir Putin də var. Diqqət çəkən meqam odur ki, Vladimir Putin həm de İlham Əliyev ilk tebrük edənlərindən. Bu faktın özü Azərbaycan Prezidentinin dövlət başçıları arasındaki yüksək nüfuzunun en



nur. Qazaxıstan Prezidenti Kasim-Jomart Tokayevin on mürəkkəb veziyətlərdə belə ölçülü-bicilmiş, uzagötürən qaralar qəbul etməyi bacaran müdrik və tecrübəli dövlət xadimi olduğu, Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurların hamı tərəfindən təsdiq edildiyi vurğulanır. Tebrük məktubunda deyilir: "Siz haqlı olaraq, ister həm-vətənələriniz arasında, istərsə de beynəlxalq aləmdən on mürəkkəb veziyətlərdə belə ölçülü-bicilmiş, uzagötürən qaralar qəbul etməyi bacaran müdrik və tecrübəli dövlət xadimi kimi nüfuz qazanmışınız. Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, sosial və digər sahələrdə əldə etdiyi uğurları hamı tərəfindən təsdiq edildiyi vurğulanır".

Aleksandr LUKAŞENKO: "Sizin dostluğunuzu, etimadınızı, dəstəyinizi, Belarusun mənəfeyinə səxsən diqqət yetirməyinizi çox yüksək qiymətləndirirəm"



Azərbaycan-Tacikistan əlaqələri iki dövlətin xalqlarına uyğun inkişaf edir. Prezident Emoməli Rəhmon tebrükində bildirir ki, ikitekrəfli qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsində dövlət başçıları arasındakı semimi dostluq mühüm rol oynayır. İlham Əliyev Aleksandr Lukashenkonun səxsəni dostluq münasibətləri işə əlaqələrin mezməni və mahiyətinin zənginliyinə xüsusi dinməzim verir.

Prezident İlham Əliyev tebrük edənlər arasında Belarus Prezidenti Aleksandr Lukashenko da var. "Siz 60 illik yubileyiniz münasibətli semimi-qelbdən tebrük edirəm. Bir dəfə Siz çox düzgün qeyd etmişiniz: Öğər geləcək haqqında fikirleşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu principi əsas tutaracaq. Sosial-iqtisadi inkişaf sahəsində sanballı ugurlar qazanmış, beynəlxalq miqyasda öz mənəfələrinin qiyyetli mühafizəsi edən güclü və nüfuzlu dövlət".

İkitekrəfli qarşılıqlı əlaqələrin yüksək etimad seviyəsindən təciliyyələnən keyfiyyətə yəni inkişaf marhələsinə çatması Tacikistanda Sizin heylət yolunuz, xalqınızın rəfahı naməni feal və fədakar emeyinənələrdir. Heyatınizi, xalqınızı və idarətənələrdir. Dost Azərbaycan xalqı sosial-iqtisadi dəyişikliklərinin reallaşmasında, əhalinin layiqli həyat seviyəsinin təmin edilməsində, habərlərinin inkişaf mərhələsinə çatmasıdır. Azərbaycan-Tacikistanda əlaqələrinin inkişaf mərhələsinə çatmasıdır. Hər iki ölkənin təsdiq etdirilməsindən sonra 60 illik yubileyiniz münasibətli semimi-qelbdən tebrük edirəm. Bir dəfə Siz çox düzgün qeyd etmişiniz: Öğər geləcək haqqında fikirleşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu principi əsas tutaracaq. Sosial-iqtisadi inkişaf sahəsində sanballı ugurlar qazanmış, beynəlxalq miqyasda öz mənəfələrinin qiyyetli mühafizəsi edən güclü və nüfuzlu dövlət".

İkitekrəfli qarşılıqlı əlaqələrin yüksək etimad seviyəsindən təciliyyələnən keyfiyyətə yəni inkişaf marhələsinə çatması Tacikistanda Sizin adınıza bağlıdır.

"Bəzən 60 illik yubileyiniz münasibətli semimi-qelbdən tebrük edirəm. Bir dəfə Siz çox düzgün qeyd etmişiniz: Öğər geləcək haqqında fikirleşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu principi əsas tutaracaq. Sosial-iqtisadi inkişaf sahəsində sanballı ugurlar qazanmış, beynəlxalq miqyasda öz mənəfələrinin qiyyetli mühafizəsi edən güclü və nüfuzlu dövlət".

İkitekrəfli qarşılıqlı əlaqələrin yüksək etimad seviyəsindən təciliyyələnən keyfiyyətə yəni inkişaf marhələsinə çatması Tacikistanda Sizin adınıza bağlıdır.

"Bəzən 60 illik yubileyiniz münasibətli semimi-qelbdən tebrük edirəm. Bir dəfə Siz çox düzgün qeyd etmişiniz: Öğər geləcək haqqında fikirleşməsən, bu günün məsələlərini həll etmək çox çətindir. Azərbaycan bu principi əsas tutaracaq. Sosial-iqtisadi inkişaf sahəsində sanballı ugurlar qazanmış, beynəlxalq miqyasda öz mənəfələrinin qiyyetli mühafizəsi edən gücl



Qurucu rəhbər, global lider, müzəffər komandan

XX əsrədə Azərbaycan elminin və təhsilinin təşəkkülü və inkişafı bir çox cəhdətən milli və dövlətçilik tariximizin görkəmli siması, müasir Azərbaycan Respublikasının banisi Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olmuşdur.

Onun meqşədönlü milli dövlətçilik, iqtisadi, mədəniyyət, elm və təhsil siyasetini uğurla davam və inkişaf etdirir, dünəninin dövlət və siyaset xadimləri arasında elm adamlarına xüsusi həssaslıqla yanaşması ile sevilen Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndər barədə dediyi sözlərlə həmdə müvafiq məsələlərə özünü baxışlarını ortaya qoymuşdur: "Bütün dövrlerde - 70-ci illərdə, ondan sonra, 90-ci illərdə Heydər Əliyevin elmə düşəti və qayğısı çox yüksək seviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır. Müxtəlif ölkələrin tarixine, keçmişinə, təcrübəsinə nəzər salaraq görürük ki, ... ne təbiəti ehtiyatlar, ne coğrafi vəziyyət yox, məhəz intellektual potensial, məhəz elmin seviyyəsi ölkələrin tərəqqisini müəyyən edir və ölkəni inkişaf etmiş ölkəye çevirir... Men bir dəmək istəyirim, bù, qəti fikrimdir ki, hər bir ölkənin normal inkişaf üçün, ilk növbədə, bilik, savad, elmin inkişafı lazımdır".

Qeyd olunan sıfatlar bir dərə gəsərətir ki, cənab Prezident Ulu Öndərin Azərbaycanda elmin inkişafının dəsteklənməsi ilə bağlı uzaqgörünliklə verdiyi tövsiyələri de bütün diger vəsiyyətlər kimi ardiçil şekilde həyata keçirməkdə, elm, təhsil və mədəniyyətimizi xalqımıza layiq olan yüksəklərə qaldırmağa əsaslıdır.

Böyük idarəcili və təşkilatlıq bacarıqları, fitri istədədi, yüksək intellekt, hərəkətli və dərin bilişləri, problemlərə və onların həllinə novatorca-sına yanaşması ilə fərqlənən cənab Prezidentin elm və təhsilin, alım və mülliətliliklərin böyük himayəcisi adlan-dırmış olar. Təsadüfi deyildir ki, Ulu Öndərin ölkənin elm məbədində - Milli Elmlər Akademiyasında göstərdiyi xüsusi münasibət İlham Əliyevin elm siyasetinin asas leytmotividir.

Cənab Prezident elmin hüquqi bazasını təkmilləşdirilməsi istiqamətindən Ulu Öndərin apardığı siyaseti davam və dəha da inkişaf etdirmişdir. Azərbaycanda elmin yüksəkliyi istiqamətində yeni perspektivlər açan "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu 14 iyun 2016-ci ilde məhz onun meqşədönlü tövsiyələri əsasında qəbul edilmişdir.

Möhtərem Prezident İlham Əliyevin 2010-cu və 2015-ci illərdə AMEA-nın yubileyi mərasimlərində etdiyi dərin məzmunlu, program xarakterli çıxışları, elmin inkişaf perspektivləri ilə bağlı dəyərləri təpsirinqləri. Ulu Öndərin müdrükliklə müəyyən etdiyi və heyata keçirdiyi elm siyasetinin davamı baxımdan seciyyəvi olmuşdur. Azərbaycan Milli Elmlər Akademiyasında daha sonralar başlamış böyük islahatların işindən elm məbədinin nizamnaməsində edilmiş yenidənşəkliliklər (Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 dekabr tarixli 386 nömrəli fermanı ilə təsdiq edilmiş "Azərbaycan Milli Elmlər Akademiyasının Nizamnaməsi"nde) deyişiklik edilmiş haqqında Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2020-ci il tarixli fermanı misal göstərile bilər) da bu siyasetin daha bir təzahür hesab edilə bilər.

Bu bir faktdır ki, sosial-iqtisadi nüfuzlər möhkəm elmi bazaya əsaslanıqda ölkənin davamlı inkişafını təmin edə bilir. Buna görə də fundamental və təbii elmlərin inkişafı Azərbaycana dövlətinin rəhbərliyinin hər zaman böyük diqqət ayırdığı sahələrdən olmuşdur. Bütün dünyada iki addimlarda irəliləyən 4-cü sənədən qızılıb ilə ayaqlaşmışdır, dövrən görzənilən və gələnəlməyən çətinliklərinə baxımayaraq, milli iqtisadiyyatın da-yanıqlılığının temin etmek, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapitalının insan kapitalına artırmaq və dövlətinə esas investisiya qo-yulularını mehəz etmək təqribən əsaslıdır. Azərbaycanın dövlətinin inkişafının temin etmək, bilişlər və elektronlaraşdırılmışa əsaslanan informasiya cəmiyyətinin formalasdırmaq, neft kapital



Qurucu rəhbər, global lider, müzəffər komandan

Yüksək beynəlxalq etimad

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 18 il ərzində milli dövlət quruculuğunun bütün parametrlərinə uyğun qazandığı uğurlara, habelə ötən ilin noyabrında 30 illik erməni işğalına son qoyan 44 günlük Vətən müharibəsinin tarixi Qələbəsinə görə güclü lider kimi bəyinlxalq eləmdə böyük nüfuz sahibidir.

aləmdə boyuk nüfuz sahibidir.

Prezident İlham Əliyev xoşbəxt dövlət rəhbəridir ki, xalq onu sevir, onunla həmrəydir. Son 18 il ərzində onun əzmkarlığı və qətiyyəti sayesində ölkəmizin iqtisadi gücü dəfələrlə yüksəlib, şəhər və rayonlarda böyük abadlıq, bərpa və quruculuq işləri aparılıb. Dünya standartlarına uyğun magistral yollar, müasir tipli məktəbler, xəstəxanalar, uşaq bağçaları, körpələr evləri, mülacie-sağamlılıq və turizm mərkəzləri istifadəyə verilib. Ən başlıcası, Azərbaycanın tarixi əraziləri erməni işğalından azad edilib və bu yerlərdə böyük tikinti-bərpa işlərinə başlanılıb. İndi Büyük Qayğılışa hazırlıq görülür. Genişməqyaslı və hərtərəfli islahatlar sayesində nəinki Qarabağın, Azərbaycanın siması büsbütün dəvisməkdədir.

Müasir, sivil ve demokratik inkişaf yolunu seçmiş Azerbaycanın sesi dünyanın en mütəbər kürsülerinden eşidilmekdedir. Prezident İlham Əliyevin hadisə və proseslərə principial və qətiyyətli yanaşma tərzinə, ardıcıl və sistemli qərarqəbuletmə məharetinə, sarsılmaz iradəsinə heç bir kənar qüvvə təsir edə bilmir. Prezidentin həyata keçirdiyi uğurlu diplomatik gedişlər nəticəsində Azerbaycan müstəqil xarici siyaset formalasdırıb. Ölkəmiz öz milli məraqlarına xidmət edən bərabərhüquqlu və qarşılıqlı eməkdaşlıq əsasında xoşniyyətli tərefdaşlar üçün unikal məkana əvərilib. Bu siyasetin təntənəsi Azerbaycanın ictimai-siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, güclü ordusunda və uğurlu xarici siyasetində də öz təsdiqini tapıb. Bu həqiqət dünya siyasetçilərinin maraqla izlədiyi Brüssel görüşlərində də özünü bürüzə verdi. İkinci Qarabağ müharibəsinin qalibi və məglubu arasında aparılan danışqlarda İlham Əliyev postmühabirə dövründə mövqeyini daha da möhkəmlədən lider kimi göründü. Noyabrın 26-da Rusiya Prezidenti Vladimir Putinin vasiteciliyi ilə Soçi'də keçirilən üçtərəfli görüşdə olduğu kimi, Brüsselə də şərtləri İlham Əliyev diktə etdi. Azerbaycan Prezidenti dünya birliyinin diqqətinə çatdırıcı ki, Ermənistən götürdüyü öhdəliyi yerinə yetirməkdən açıq-aşkar boyun qaçıır. Bu da tərəflər arasında sülh sazişinin imzalanmasını gecikdirir.

Cənab İlham Əliyev bu fikirləri Brüsseldə Avropanın ittifaqı Şurasının prezidenti Şarl Mişelin, Ermənistanın baş naziri Nikol Paşinyanın iştirak etdiyi görüşdə də söyləyib. Şarl Mişel üçtərəfli görüşdən sonra dərhal bütün təklif və tələblər nəzərə alınmaqla Azərbaycan Prezidentinin haqlı mövqeyini dəstəkləyən bəyanat yaradı.

Brüsseldə səfərdə olarkən dövlətimizin başçısı İlham Əliyevin NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündə Azərbaycanın alyansla etibarlı tərəfdəş olduğu vurğulandı və diqqətə çatdırıldı ki, Azərbaycan müstəqil dövlət kimi bir sira beynəlxalq təşkilatlarda, o cümlədən NATO, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İƏT, MDB və çoxlu sayıda digər təşkilatlarda, fəal iştirakçıdır.

Rəhman SALMANLI,
“Azərbaycan”

Körpülər, aşırımlar bir-bir arxada qalır. Dördzolaqlı rahat, təhlükəsiz yolla üzü cənuba irəliləyirik. Nişanlar, göstəricilər səni qarşıda hansı şəhərin, yaşayış məntəqəsinin olduğu barədə qabaqcadan məlumatlaşdırır. İpək kimi ipək yolu əvvəlki magistraldan fərqli olaraq, rayon mərkəzlərindən, qəsəbə və kəndlərdən kənar keçib gedir. Əvəzində yolboyu görünən yamyaşıl taxi, yonca sahələri, uzaqda nəzərə çarpan qoyun-quzu sürüleri gəzə-könüllü dincilik gətirir.

Qısaca söhbət açdığınız bu yolla Lənkərandan Bakıya indi 4 yox, 2-2,5 saatə çatmaq mümkündür. Çox yox, 10-15 il bundan öncə xarici ölkələrə gedib-gəldikdən sonra oradakı yolların rahatlığından ağızdolusu danişardıq. Indi isə əksinədir. Azərbaycanda bütün istiqamətlərə yollar yenidən qurulmuşdur. Bu, inkişafımızın

İndi həm de Qarabağda yol infrastrukturunu ilə bağlı misilsiz işlər görülür. Düşünürsən ki, bunların hamısı sabah ölkəmizdə iqtisadiyyatın, turizmin inkişafına öz töhfəsini verəcək. Hələ hava yol-

Regional inkişaf programları bölgələrimizi əyalət statusundan xilas etdi

kan Qarabağımızdakı hava limanlarından birinə enə biləcək, mədəniyyət paytaxtıımız Şuşada, səfəli Kəlbəcərdə və digər rayonlarımızda olmaq imkanı eldə edəcəklər. Bunlar hamısı Prezident İlham Əliyevin məqsədöyünlü siyasəti nəticəsində mümkün olmuşdur. Strategi hədəfləri məhərətlə istiqamətləndirir, ölkə rəhbəri Ulu Öndərtarırdı. Ölkəmizdə ilk olimpiya idman kompleksi, müalicə-diaqnostika mərkəzi, beynəlxalq hava limanı, uşaq müalicə mərkəzi və onlara digər mühüm əhəmiyyətli sosial layihələr Lənkəranda ünvan tapdı. Regionlar arasında ilk dəfə açıq ürək əməliyyatı da Lənkəranda aparıldı. Ardınca məktəblər, xəstəxanalar, mədəniyyət

ləndən sonra ələmərək oldu. Ordur Heydər Əliyevin təməlini qoymuş “Əsrin müqaviləsi”ndən gələn ilk gəlirləri müdafiə qabiliyyətinin gücləndirilməsinə, öz dədə-baba torpaqlarından didərgin düşən qaçqın və köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına və uzun müddət ərzində baxımsız qalan, bərbad hala düşən regionlarımızın yenidən dirçəldilməsinə yönəltdi. 2004-cü ilin fevralında ilk dövlət programının qəbulu ilə regional inkişafın startı verildi. Ayrılan vəsaitlər hesabına bir dirçəliş, yüksəlik yarandı. Müasir istehsal sahələri yaradıldı, durğunluq illərindən mi-

artırdı. Ölkəmizdə ilk olimpiya idman kompleksi, müalicə-diaqnostika mərkəzi, beynəlxalq hava limanı, uşaq müalicə mərkəzi və onlarda digər mühüm əhəmiyyətli sosial layihələr Lənkəranda ünvan tapdı. Regionlar arasında ilk dəfə açıq ürək əməliyyatı da Lənkəranda aparıldı. Ardınca məktəblər, xəstəxanalar, mədəniyət

qurulmuşdur. Lənkeranın buvax-
tadək maşın gedib-gələ bilməyən
neçə-neçə ucqar dağ kəndlərinə
yollar çəklmişdir. Yollar isə iqtisadiyyatın qan damalarıdır. İndi
kəndlilinin, fermerin yol sarıdan
problemi yoxdur. Yetişdirdiyi
kend təsərrüfatı məhsullarını istə-
diyi ünvana rahat çatdırma bilir.

rar sektoruna yatırımlar qoymağa başladılar. Bunlar da öz növbəsində ölkəmizdə, o cümlədən Lənkəranda iqtisadiyyatın şaxələnməsinə, idxaldan asılılığı azaltmağa, yeni iş yerlerinin yaradılmasına dəstək oldu.

Bu baxımdan Prezident İlham Əliyevin sədrliyi ilə 3 sentyabr 2017-ci il tarixdə Lənkəranda ke-

brendi altında dünyanın müxtəlif bazarlarında rəğbətlə qarşılıdır, yüksək qiymətə satılır, müxtəlif növ yeri döyüllerin sorağı uzaqlar- dan qalır.

Prezident İlham Əliyev Lənkərana dəfələrlə səfər etmiş, rayonun sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı sərəncamlar imzalamış, neçə-neçə obyekti təməlqoyma və açılış mərasimlərində iştirak etmiş və bütün bunlar nəticəsiz qalmamışdır. Rəqəmlərə nəzər salaq: 2003-cü ilə müqayisədə 2021-ci ildə məhsul buraxılışı 3,4, o cümlədən sənaye məhsullarının istehsalı 7,2, əsas kapitala yönəldilmiş vəsait 4,9, tikinti-quraşdırma işlərinin həcmi 5,3 dəfə artmışdır. 2003-2021-ci illər ərzində 1025 sahibkara 30,7 milyon manat kredit verilmiş, bu hesabda 52,8 min

Cari ili uğurla başa vuran çay-çıllar 604 hektar sahəndən 317,2 ton yaşıl çay yarpağı dərmişlər. Eyni zamanda bu il rayonda 928 hektar bağdan 9,2 min ton sitrus, 830,8 hektardan 2,6 min ton çəltik tədarük olunmuşdur. Barama is-tehsali da keçən illə müqayisədə xeyli artmışdır.

Ağstafada
“Azərbaycan son
18 ildə” mövzusunda
konfrans kecirilmişdir

Mədəniyyət Mərkəzində keçirilən konfransda rayon rəhbərliyi, YAP rayon təşkilatının üzvləri, hüquq-mühabifə orqanlarının nümayəndələri. Vətən müharibəsi

Konfransdan əvvəl iştirakçılarla görüşmələr, vətən mühəndisleri qaziləri iştirak etmişlər.

rakçılar Ümmümmilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önüne gül dəstələri qoymuşlar. Sonra Ümmümmilli Lider Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sü-

"Azərbaycan son 18 il-də" qısametrajlı sənədli film nümayiş etdirildikdən sonra ölkəmizdə qazanılan nailiyyətlərdən bəhs edən məruzələr dinişənləmişdir. Məruzələrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 18 ildə qazandığı böyük uğurlardan danışılmış, 44 günlük Vətən müharibəsində

Şırrının bölgelerin həyatını
şəhərdiyi aydın olsun.

İŞİMİZ, GÜZƏRANIMIZ

President İlham Əliyevin ölkənin hərtərəflı inkişafı istiqamətində apardığı işlətlərlə bənən real hayatı özünü göstərir. Belə real-həqlərdən biri və bəlkə də birincisi son dövrlər qeyri-neft-qaz sektorunun inkişafının xeyli sürətlənmişdir. Bunun nəticəsidir ki, qeyri-neft məhsullarının ixracı 45 faiz artıb. Energetika ya aid olmayan sənaye məhsullarının ixracının artımı isə 20 faiza çatıb.

Sözşüz ki, bu neticələr Prezident İlham Əliyevin apardığı uğurlu sənaye şəhəsi siyaseti şəhəsində mürkən olub. Artıq neçə vaxtdır bu sektorla çalışan sahibkarlar coxsayılı güzəştlər olunur, o cümlədən güzəşti kreditlər verilir. Bundan əlavə, sənaye parklarında və məhəllələrdən fəaliyyət göstərən sahibkarlara vergi və gəmrük güzəştləri tətbiq olunur. Ona da qeydi edik ki, həmin sənaye zonalarında dövlət vəsaiti hesabına her cür müasir infrastruktur yaradılmışdır. Ümumiyyətə, son 10 ilde dövlətin ayrındı güzəşti kreditlərdə qeyri-neft sektorunda çalışan iş adamlarının payı üstünlük teşkil edir. Cari ilin yanvar-novabr aylarında ÜDM-in qeyri-neft-qaz sektoruna üzrə əlavə deyərdə 6,4 faiz artım olmasından görülən həmin dövlətlərin qaynaqları.

Dövlət Statistika Komitəsinin verdiği digər məlumatə görə, cari ilin 11 ayı ərzində sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən sahibkarlar tərəfindən istehsal olunmuş malın və göstərilmiş xidmətin

Əsas məqsəd qeyri-neft-qaz sənayesinin inkişafını sürətləndirməkdir

İşgaldən azad olunmuş ərazilərin potensialı bu məqsədə çatmağa əlavə güc qatacaq



dəri 5,5 faiz artaraq 47,9 milyard manata çatmışdır. Həmin dövrədə sənayenin qeyri-neft-qaz sektorunda məhsul istehsalı 20,7 faiz artmışdır.

Sahibkarlığın inkişafı qeyri-neft sektorunda məhsul istehsalının artmasına da özünlər göstərir. Belə ki, hesabat dövründə sənayedə məhsul istehsalının 20,7 faizə əsasən sektor məhsusus olmusdur. Bu dövrədə ümumi istehsalın 91,6 faizi sənaye məhsullarının istehsalı, 8,4 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına formalaşmışdır.

Məlumdur ki, ölkəmizdə mədənçarma sənayesi məhsul istehsalında və ixracında önemli payla malikdir. Həmin dövrədə neft-kimya sənayesinde istifadə üçün benzin istehsalı 2,3 dəfə, sərkütü yağılarının istehsalı 60,9, net koksu-nun istehsalı 30,9, dizel yanacağının istehsalı 19, avtomobil benzinin istehsalı 6,8, yanacaq məzutunun istehsalı 1,5 faiz çoxalmışdır.

Qeyri-neft sənayesinde məhsul istehsalının artması ölü-

dövrlə müqayisədə eyni səviyyədə qalmış, əməkələk qaz hasilatı isə 23 faiz artmışdır.

Emal sənayesi üzrə də məhsul istehsalında müsbət dinamika müşahidə olunur. Bu sahədə en çox artım tütün məmulatlarında, qida məhsullarında ve içki istehsalında qeyde alınmışdır. Toxuculuq sənayesində en yüksək artım dəri və dəriderin hazırlanı məmulatlarında və ayaqqabıların istehsalında olmuşdur.

Cari ilin yanvar-novabr aylarında neft məhsullarının istehsalının ümumi dəri 14,4 faiz artmışdır. Həmin dövrədə neft-kimya sənayesinde istifadə üçün benzin istehsalı 60,9, net koksu-nun istehsalı 30,9, dizel yanacağının istehsalı 19, avtomobil benzinin istehsalı 6,8, yanacaq məzutunun istehsalı 1,5 faiz çoxalmışdır.

Qeyri-neft sənayesinde məhsul istehsalının artması ölü-

küməzə bir sira üst-tünlükler qazandır.

Belə ki, bu sektorun istehsal imkanlarının artması əvvəl daxili tələbatın ödənilməsində önemli rol oynayır, digər tərəfdən ixrac potensialını artırır. İxracın artması isə ölkəməzə əlavə valyutanın daxil olmasına imkan yaradır ki, bu da ölkəmizin maliyyə imkanlarını genişləndirir, milli valyutanın dəyərinin artırır. Qeyd edik ki, cari ilin yanvar-oktyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı ölü-

lini eyni dövrü ilə müqayisədə faktiki qiymətlərə 42,2, real istifadə 31 faiz artaraq 2 milyard 53,6 milyon dollarə bərabər olmuşdur.

Bu ilin ixracatında xam neft, təbii qaz, neft-qaz məhsulları ile yanaşı, meyve və tərəvəzler, plastik kütlə və ondan hazırlanı məmulatlar, pambıq lifi və

ipliği, kimya sənayesi məhsulları, alüminium və ondan hazırlanı məmulatlar, həmçinin qara metal-lar və ondan hazırlanı məmulatlar, şeker, bitki yağları, alkogollu və alkogolsuz içkiler üstünlük təsil etmişdir.

Prezident İlham Əliyev İtalyanın "Il Sole 24 Ore" qəzetində verdiyi müsahibəsində qeyri-neft-qaz sektorunun inkişafının bugündə və gələcəyində barədə demisdir: "Yənə də ixracın həcmində qey-

ri-neft segmentinin nisbəti aşağıdır. Lakin hesab edirəm ki, bu segment artacaq, xüsusi azad edilmiş ərazilərdə yeni imkanlar və kənd təsərrüfatının, turizmin, bərpəolunan enerjinin və sənayenin nəhəng potensialını nəzəre alsaq. Beləliklə, biz, gelecekdə neft və qazdan asılılığı azaltmaq planlaşdırısmışq."

Rüstəm KAMAL,
"Azərbaycan"

Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytingində MDB dövlətləri arasında 1-ci, dönyanın 140 ölkəsi arasında isə 27-cidir

Prezident İlham Əliyevin hakimiyyətdə olduğu 18 il ərzində yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çörçəsində aparılan istahatlardan notecisində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytingində MDB dövlətləri arasında 1-ci, dönyanın 140 ölkəsi arasında isə 27-ci yerdə qərələşməqə mühvəfəq olub.

2003-2021-ci iller ərzində Bakı şəhərində:

- 83 yol ötürücsü və tunel tikilib, 4-ü təmir edilib.
- 99 yeraltı və yerüstü piyada keçidi tikilib, 11-i isə təmir edilib.
- 2010,5 km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.

Kəndlərarası avtomobil yolları:

2003-2021-ci iller ərzində 6,2 milyon nəfər əhali yaşayır, 2210 yaşış məntəqəsinin birleşdirən kəndlərarası 5,1 min km uzunluğunda avtomobil yolu tikilib, yeniden qurulub və təmir edilib.

2003-2021-ci iller ərzində respublika ərazisində:

- 19,2 min km uzunluğunda yeni yol tikilib, yenidən qurulub və təmir edilib.
- 460 yeni köprü, yol ötürücsü və avtomobil tuneli tikilib, 95-i isə təmir edilib.
- 1 yanvar 2021-ci il tarixinə təkniq dərəcəli avtomobil yollarının uzunluğu 2003-cü ilde 115 km təşkil edirdi, bu gün artaraq 935,5 km olub.



Xirdalanada bir gündə 3 park açıldı

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin doğum günündə Xirdalan şəhərində əsaslı şəhərə yenisidən qurulmuş 3 istirahət parkı sakinlərin istifadəsinə verilib.

Xirdalan şəhəri Heydər Əliyev pospektində yerləşən "Ana və uşaqlar" parkında esaslı abadlıq işləri aparılıb. Sahisi 4917 kvadratmetr olan parka ümumiyyətə 1650 kvadratmetr kərə-granit vurulub, çəmənlik dəsnəib və suvarma sistemi çəkilib. Parke arazisində 66 işçidən quraşdırılırlar, 9 idman qurğusu, 27 oturacaq qoyulub. Əraziyə həmçinin 1067 kvadratmetr astaftı örtüyü dəsnəib.

Xirdalan şəhəri M.Ə.Resulzade küçəsindəki "1941-1945-ci iller mührəbəsi abidəsi"nin yerdəsində parkı 3 istirahət parkı və əsaslı şəhərə yenisidən qurulub. Ümumi sahəsi 5854 kvadratmetr olan parkın arazisində sakinlərin istifadəsi üçün bütün lazımi şərait yaradılıb.



Bundan əlavə, Xirdalan şəhəri Heydər Əliyev pospektində yerləşən "Ölüler binası"nın qarşısında istirahət güşəsi yaradılıb. Sahisi 3170 kvadratmetr olan istirahət güşəsinə çəmənlik dəsnəib və suvarma sistemi çəkilib. Ümumiyyətə, her 3 parkda sakinlərin dincəlməsi, uşaqların oynaması, gəncərlərin asude vaxtlarını şəmərəli keçirməsi üçün bütün lazımi şərait yaradılıb.

Xirdalan şəhərində həyata keçirilən abadlıq-quruculuq işlə-

Akif ƏLİYEV,
"Azərbaycan"

Cinin Hunan vilayətinin Canciacie şəhərində "Azərbaycan Ticarət Evi" fəaliyyətə başlayıb.

AZERTAC xəber verir ki, dekabrın 25-də keçirilən "Azərbaycan-Cin" işbirliyi istiqadət-mərasimində Canciacie şəhəri rəhbərliyi və şirkət nümayəndələri işlər görürlər. Belə ki, Heydər Əliyev pospektindəki işçidəkleri yenisi ilə evezəlib, ümumilikdə əraziyə 89 yeni və müasir standartlarda cavab verən direkt quraşdırılıb, 4200 pakometr kabel xətti çəkilib.

Açılsız mərasimində Azərbaycanın Cin'deki ticaret nümayəndəsi Teymur Nadiroğlu Azərbaycan-Cin ikiteşəli işbirliyi mənasibət-lərinin inkişaf dinamikası haqqında danışaraq, Canciacie şəhərində açılmış "Azərbaycan Ticarət Evi"nin bu müasir bəndlərlə töhfə verəcəyini bildirib.

Canciacie şəhər merinin müavini Ouyan Bin Canciacie şəhərində "Azərbaycan Ticarət Evi"nin açılmasını eləmetdar bir hadisə kimi qiymətləndirib. O, Canciacienin Azərbaycanla əməkdaşlığı genişləndirmədə maraqlı olduğunu vurğulayır. Sonra Canciacie şəhərinin meri Vanhon Bin və mərasim iştirakçıları "Azərbaycan Ticarət Evi" ilə tanış olublar.

Azərbaycan Respublikasının İş-

tisadiyyat Nazirliyinin dəstəsi, Azərbaycanın Cin'deki sefirliyindən təcərəvətli nümayəndələrinin təşkilatçıları ilə Canciacie şəhərində fəaliyyətə başlamış ticaret evinin sahəsi 300 kvadratmetrdir. Ticaret evində ölkəmizdə istehsal olunan qida

Çinə teşviq edilir və onlar üçün yeni satış kanalları yaranır.

Qeyd edik ki, Çin'in tanınmış turizm şəhərlərindən hesab olunan Canciacie hündür qayaları ve dağ zirvələri, kanyonu da xəlil olmaqla, təbii ləsənlərlə ilə məşhurdur. Məşhur "Avatar" elmi-fantastik filminin böyük hissəsi mehəz Canciacie şəhərinin təbii qorularında çəkilib. Həmin filmdən sonra Canciacie tezliklə daha çox qazanmışdır. Sevinçli haldır ki, Çin'in populyar turizm şəhəri olan Canciacie ilk açılan xarici ticaret evi məhz Azərbaycanın məxsusudur.

Bahadur İMANQULİYEV,
"Azərbaycan"

Çində daha bir "Azərbaycan Ticarət Evi" fəaliyyətə başlayıb

Azərbaycan Respublikasının İş-tisadiyyat Nazirliyinin dəstəsi, Azərbaycanın Cin'deki sefirliyindən təcərəvətli nümayəndələrinin təşkilatçıları ilə Canciacie şəhərində fəaliyyətə başlamış ticaret evinin sahəsi 300 kvadratmetrdir. Ticaret evində ölkəmizdə istehsal olunan qida

Çinə teşviq edilir və onlar üçün yeni satış kanalları yaranır. Qeyd edik ki, Çin'in tanınmış turizm şəhərlərindən hesab olunan Canciacie hündür qayaları ve dağ zirvələri, kanyonu da xəlil olmaqla, təbii ləsənlərlə ilə məşhurdur. Məşhur "Avatar" elmi-fantastik filminin böyük hissəsi mehəz Canciacie şəhərinin təbii qorularında çəkilib. Həmin filmdən sonra Canciacie tezliklə daha çox qazanmışdır. Sevinçli haldır ki, Çin'in populyar turizm şəhəri olan Canciacie ilk açılan xarici ticaret evi məhz Azərbaycanın məxsusudur.



Mədəniyyət



● Qarabağ Azərbaycandır!



Əsrlərin mirasına böyük qayğı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev milli dövlətçilik tariximizdə yeni bir mərhələnin yaradıcısıdır. Görkəmlü fikir adamlarımızın xalqımızın gələcəyi ilə bağlı amalları, yıldız orzında müəyyənşənən strateji məqsədlərimiz məhz canab İlham Əliyevin ölkəmizi rəhbərliyi zamanında rəşadıldı. Azərbaycan Prezidenti Ulu Öndər Heydər Əliyevin qarşıya qoymuş aydın inkişaf istiqamətləri ilə müstəqil dövlətəmizi tarixinin on qüdratlı intibah dövrünü yefirdi. Bununla da taximanın iki asır problemini həll etmaya nail oldu. Ordumuzun gücü ilə torpaqlarımızı düşmən tapdırdan azad etdi. Azərbaycan Prezidenti xalqımızı on böyük qələbəyə yetirən qüdratlı şəxsiyyət və güclü Liderdir.

Tarix boyu yaşadığımız keşməkəslər, işşəllər, əsərətələr, bəsimzə galen məsələtələr bizi toplum olaraq tələyimizə boyun əyməyə öyrətmədi. Torpaqlarımızı itir-İtir getməyimiz acı tələyimiz kimi təqdim etdi. Hənsişə məqamlarla qəsəbəkarlar qarsısını almağa nail olanda bunaya sevinirdi. Azərbaycan Prezidenti ise 44 günlük Vətən müharibəsi ilə bətələyimizde deyildi. İtirilmiş Azərbaycan torpaqlarını geri almağa müvəffək olmuş qüdrətli Sərkərdə kimi adını tarixa ebdə yazdı, yeri bir tarixin başlanğıcını qoyma. Ve bu başlanğıcından gəleceye doğru yola çıxan Azərbaycanı qarsıda yalnız uğurlar, möhtəşəm gülərəyər.

Xalqın xidmət nümunəsi

Azərbaycan Prezidentinin 2003-cü ilə də ölkəmizə rəhbərliyi dövründən, ondan da evvel Ulu Öndər Heydər Əliyevin yanlığında kimi ötən esrin 90-ci illerinin ortalarından xalqımıza qazandırdığı nailiyyətlərin miqyası çox genişdir. Ən müxtəlih sahələrdə qalıcı və məşgül olduğunu her işdə xalqına fayda verməyi qarşısına alı maqsəd qoyma və bu məqsədənə de cətib. Ona görə de Azərbaycan Prezidentinin heyat və fealiyyətinə dövlətəmizə xidmət nümunələri ilə zəngindir.

Bu illər erzində ezmələr heyataya keçirilən milli-strateji inkişaf kursu ilə Azərbaycan özünəməxsus tərəqqi modelini formalaşdırıb. Dünya birliyində layiqli yer tutub. Onun işi sənədə sayesində icra olunan irimiqyaslı layihələrin ölkəmizə təqdimatçı. UNESCO və ICESCO kimi mütəxəssis səfərlərənək təqdimatçı. Azərbaycan dövləti eyni bir dövlətəmizə təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2008-ci ilde Azərbaycanın teşəbbüs ilə başlanan "Bakı Prosesi" dən sonra 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Prezident İlham Əliyevin işləməsi siyasi neticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq Təşkilatı, UNESCO, Avropa Surası, Avropa İttifaqı, ICESCO və başqa nüfuzlu beynəlxalq təşkilatlarla səməralı eməkdaşlıq elaqələri qurub. Bu elaqələrin mübəh bir qismən məhdəniyyət sahəsinə aiddir. Dövlət başçısının 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası" sonrakı dövr üçün ölkənin mədəniyyətinin heynatının müasir təhləklərənək sahəsi qurulmasına ehtiyacımızdır.

Bu gün camiyyətin heynatının ebe bişəsi, xalqın xidmət nümunəsi ilə bətələyimizde dənizaltı təqdimatçı. UNESCO və ICESCO kimi mütəxəssis səfərlərənək təqdimatçı. Azərbaycanın yüksək səfərəsənək təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Azərbaycan dövləti bu gün ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira mədəniyyət mərkəzləri, teatr binaları, sərgi saloni, rəsm qaleyeraları istifadəyə verilib. Eyni zamanda mövcud mədəniyyət obyektlərinin müasir standartları uyğun təməri, maddi-texniki bazasının gücləndirilməsi, muzey fondlarının kompleksləşdirilməsi və ekspozisiyaların zənginləşdirilməsi istiqamətində iri-həcmli layihələr işlənilər.

Bu gün Azərbaycanın inkişafında ölkəmizde təqdimatçı. Azərbaycanın inkişafında qazanılmışdır. 2010-cu ildə "Nizami" ilə başlıca təsəbbüs ilə olub. Paytaxt Bakıda və regionlarında bir sira



Dünya olduğu kim?

Yeməklərin ləzzət qaynağı

Daim dadlı qida axtarışında da olan insanlar hələ qədim dövrlərdən müxtəlif ədviyyatlardan istifadə ediblər. O dövrlərdə insanlara soğan və sarımsaqla yanaşın, zirə, zəfəran, dəfnə yarpağı və digər ədviyyat bitkiləri məlum idi.

Romalılar öz seyahətlərində və müharibələrdə bıhusedici, ağız qamaşdırıcı və məstedici Şərqi ədviyyatlarından dədir və mətbəxini onlarsız təsəvvür etmirdilər. Digər qitələrdə de insanlar yeməklərə ədviyyat tərəvəzler və etirli bitkilər qatıldır. Xristofor Kolumbun Amerikani keşf etməsindən qox-qox əvvəl orada məskunlaşan hindular vənili, qızılıbibi və digər ədviyyatları tanrıylardır.

Erken Orta əsrlər dövrünün Avropa qidası həddindən artıq dədəs və duz-suz klub. Añaq bir istiot denəsi, bir çimdik cövəz çiçeyinin (muskat çiçeyi) əlavə edilməsi kifayət edirdi ki, möcüzə bası versin. Bununla dədəs yemek dadlı olurdu. Avropada ədviyyatlar getdiyəcək deyər kəbə edir, onlara ehtiyac yaranır. O dövrə ədviyyatları yalnız sərhədənək tərəfindən qızımeti çox başa olurdu. Məlum idi ki, onlar efsanevi Hindistanda və ya avropa-lıların tanımadiyi naməlum "ədviyyat adaları" bitirdi.

Kolumb öz ilk danız sefərində yalnız bir məqsədə - Hindistana deniz yolu tapmad üçün çıxmışdı. Añaq onun gündəliyində bu sözlər de qeyd edilmişdi: "Men ora çatmaq üçün məlum

olan hər şeyi edirəm, orada mən qızıl və ədviyyatlar tapacağam". Lakin Kolomb Hindistana gedə və orada ədviyyatları tapa bilməyib. Hindistana dəniz yolu yalnız XV əsrin sonunda portugaliyalı seyyah Vasko da Qama keşf edib. Vasko da Qamanın Hindistandakı Avropanı gotirdiyi cəhət ədviyyat eks-pediisiyaya çəkən xerçelər 60 dəfə çox qazanc götürməye imkan verib.

Sirli "ədviyyat adaları"nın axtarışına ispanlar, onların ardına hollanlardı və ingilisler de can atıblar. Onlardan ilk olaraq Fernan Magellan "ədviyyat adaları"na dəniz ekspediysiyasını təşkil etmek təklifi ile Portugalıya kralına müraqabat edib. Bu təklif yalnız 1518-ci ilde Portugaliya kralı tərəfindən deyil, İspaniya kralı I. Karol tərəfindən de qəbul edilib. İspaniya kralı Magellana yazdırıb: "Molukko adalarında ədviyyatların mövcudluğu mənənənən qızılıb, məlum oldğu sənəti onları axtarışına göndərim. Əmərim belədir ki, siz birbaşa bu adalarla yollanın."

Malay arxipelaqının Molukko adaları qrupu qədimden hind qozu, mixek, qehva, kakao ağacılarının, saqq palmasının və digər yabanı bitkilərin yetişdirildiyi yer kimi məşhur idi. XVII əsrin evvelində portugaliyalılar tərəfindən keşf edilmiş Molukko adaları tezlikle hollanlardı tərəfindən zəbt edildi. Müstəmləkə kələyi ilə malaylıların mixek, istiot, hind qozu və darçınla yüksəlmüş karvanlarını qaret ediləm dövrü başlandı. Onlar dənizləri və okeanları keçərək Avropana üzdüllər...

Əsrlər keçidkə ədviyyatlardan da-ha çox ölkələr istifadə etməyə başladı. 1700-cü ilde I Pyotr car sarayı üçün tədarük edilən ərzaq ehtiyatlarının arasında "ədviyyat yığımının" mütləq qaydada olması ilə bağlı fərman vermişdi.

XIX əsrdə yaşmış, Rusyanın qidalanma üzrə alımı kimi tanınan Dmitri Kanşin özünün "Qidalanma ensiklopediyası"nda yazırıb: "Bele bir rəvayət mövcuddur ki, Roma papası XXII loann xardalı çox sevirdi və az qala bütün yeməklərin yeyərək ondan istifadə edirdi. O, hətta Vatikanında papa sarayındə xüsusi "birinci xardalçı" vezifəsi təsis etmişdir. Yəzifəye özünün fərsiz qardaşı olduğunu təyin etmişdi".

Qədim romallarda və yunanlarında qəfərənən rəmzi idi. Yarışların qəliblərini dəfne yarpaqlarından hazırlanmış çələnglər təltif edirdilər. Dəfne çələngi (latınca "laureatus") ilə təltifmənən veren "laureat" sözü də buradan yaranıb.

Ədviyyalı bitkilərin əksəriyyəti tropik iqlime malik ölkələrə bitir. Lakin ədviyyatlar arasında orta ve subtropik iqlimi olan ölkələrdə yetişənlər də rast gelinir. Azərbaycan və Gürcüstən ədviyyalı bitkiləri ilə zengindir.

MDB ölkələrində 150-dən artıq müxtəlif ədviyyat bitkisi var. Onlardan bəzilər bütün ölkələrdə istifadə edirlər, digərləri isə yalnız milli mətbəx, o cümlədən Qafqaz xalqlarının və özək mətbəxinin yeməklərinə eləvə edilir. Məsələn, erküde bəla ədviyyatlardandır. Bu ədviyyat hem de Avrəm ağacı və ya monax istiotu adlandırırlar. Onun toxumlarında və yarpaqlarında keskin acı qoxulu efiş yığı var.

Varlı olduğunu göstərmək üçün qiymətli kağızlarını darçın çubuqları ilə yandırdı

Bəşər tarixinin ən qədim ədviyyatlarından olan darçın hələ eramızdan 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Məşhur alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy alman taciri Anton Fugger 1530-cu ilde qızımeti kəşf etmədən 3 min əvvəl çinlilər tərəfindən istifadə edilib. XVI-XVIII əsrlərdə Avropana ən qiymətli və bahalı ədviyyatlardan biri hesab olunub.

Özəy



ADAU-nun tələbəsi təqaüdünü şəhid ailəsinə bağışladı



Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bakalavr pillisi məzunu, I kurs magistr tələbəsi Əkərəm Mahmudzadə tələbə təqaüdünü ali tohsil müsəssisindən dillər kafedrasının müəllimi, şəhid mayor Sərxan Muxtarovun həyat yoldaşı Vəfa Muxtarovaya bağışlamışdır.

Tələbenin atası Ədalət Mahmudov deyib ki, övladı bu təşəbbüs ilə bütün tələbələr nümunə göstərərək dövlətin şəhid ailələrinə diqqət ve qayğısına inşətən dəstək olmaq istəyini nümayiş etdirmişdir.

44 günlük Vətən müharibəsində ADAU-nun da əməkdaşları iştirak edərək torpaqlarımızın azad olmasına fədakarlıq göstərmışlar. Universitetin Elmi Şurasının qərarına əsasən, ADAU-nun döyüslərdə iştirak etmiş 6 əməkdaşının vəzifə maaşlarını 200 manat əlavə olunmuş, 2 nəfər assistəntlikdən baş müəllim vəzifəsinə keçirilmişdir. Bunu yanaşı, universitetin Həmkarlar İttifaqı Komitəsinin qərarı ilə ADAU-nun həmin 6 əməkdaşına ümumiyyətdə 2700 manat məbləğində maddi yardım göstərilmişdir.

Bundan başqa, ADAU rəhbərliyi Vətən müharibəsində şəhid olmuş Canlar Cavadovun 5 azyaşlı uşağını himayəye götürmiş və ailəyə 3 il müddətində hər ay 300 manat məbləğində maddi yardım ödəməyi, eləcə də Vətən müharibəsi dövründə Ermənistannın raket hücumları nəticəsində hər iki valideynini itirən tələbə Sevil Əliyevaya bündənənərən vəsait hesabına hər ay 150 manat məbləğində təqaüd verməyi qərara almışdır.

Səbir ƏLİYEV,
"Azərbaycan"

Göygöldə şəhid ailələri və qazılər üçün sağamlıq aksiyası təşkil edilib



Göygöl Rayon Mərkəzi Xəstəxanasında müharibə veteranlarına, qazilər və şəhid ailələrinin yüksək səviyyədə tibbi xidmət göstərilir. Onların sağamlığı keşiyində dayanan tibb işçiləri bu kateqoriyadan olan pasientlərin müraciətlərinə qayğısına inşətən yardım etdikləri şəhərənək təşkil etdikləri sənət məbadiləsi.

Bu günler rayonda yaşayan şəhid və qazı ailələrinin üzvləri üçün aksiya təşkil edilmişdir. Aksiya zamanı 30

şəhid ailəsi və qazi profilaktik tibbi müayinədən keçirilmişdir. İxtisaslı həkimlər tərəfindən müayinə edilən bir nəfərə ambulator müalicə teyin edilmiş, şəhid ailələrinin 3 üzvündə aşkarlanan xəstəliklərə bağlı cərrahi emalıyyat aparılmış, 7 nəfərə icbari Tibbi Sığortanın xidmətlər zərflərindən müayinə aparılması üçün özel xəstəxanalarla gəndəşir verilmişdir.

Səbir ƏLİYEV,
"Azərbaycan"

"Rənglərin harmoniyası: sənət mübadiləsi"



Qusar Dövlət Rəsm Qalereyasında "Rənglərin harmoniyası: sənət mübadiləsi" adlı sərgi keçirilib. Qusar və Sumqayıt Dövlət Rəsm qalereyalarının rəssamlarının birlikdə təşkil etdikləri sənət 44 günlük Vətən müharibəsinə həsr edilib.

Yerli və sumqayıtlı rəssamların 40-dan artıq rəsm əsərinin nümayiş etdirildiyi sərginin açılışında Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənovə çıxış edərək bildirib ki, Vətən müharibəsi hər bir Azərbaycan vətəndaşının qurur yeri, uzun illərin arzu payıdır. Ali Baş Komandanın cəsarətli qərarları, əsərlərinizin rəsadəti bu qələbəni temin etmiş və torpaqlarımız işğaldan azad olunmuşdur.

YAP Qusar rayon təşkilatının sedri David İbrahimxəlilov qarşılıqlı yaradıcılıq

müsabiqəsi olan bu sərginin iştirakçılarını salamlayaraq bildirib ki, belə sərgiler gənc rəssamların əsərlərinin tanınmasında böyük əhəmiyyət daşıyır: "Zəfər tariximiz anınları şüüründən keçirən rəssamlar sanki əsərləri ilə imtahan vərirler. Mənəvi gücün qələbəsi olan sənət mübadiləmizi davam etdirmeli və gelə-

Akif ƏLİYEV,
"Azərbaycan"

Naxçıvan Qarnizonu Qoşunlarında silsilə bayram tədbirləri keçirilir



Naxçıvan Qarnizonu Qoşunlarında 31 Dekabr - Dünən Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı müsəbətli silsilə tədbirlər keçirilir.

Əlahiddə Ümumqoşun Ordunun Metbuat xidmətindən AZERTAC-a bildirilib ki, əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrinin birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictihadı, mədəniyyət və metbuat nümayəndələri şəxsi heyətin

orta məktəbindən və usaq bağıclarında təşkil olunub. Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrinin birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictihadı, mədəniyyət və metbuat nümayəndələri şəxsi heyətin

sosial-məsiət şəraiti və döyüş növbətiyi ilə tanış olub, dərs və məşqələrini izleyiblər.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabitləri və ictimaiyyət nümayəndələri şəxsi heyətənən xüsusi ovqatlar yaradılar. Naxçıvan Qarnizonu Qoşunlarında keçirilən bayram ovqatlı silsilə tədbirlər davam edir.

Orta məktəbindən və usaq bağıclarında təşkil olunub. Əlahiddə Ümumqoşun Ordunun ön xətdə yerləşən hərbi hissələrinin birində keçirilən tədbirdə iştirak edən Naxçıvan Muxtar Respublikasının ictihadı, mədəniyyət və metbuat nümayəndələri şəxsi heyətin

Meksika mətbuatında erməni yalanları ifşa edilib

Meksikanın nüfuzlu KİV-indən olan "Contra-Replica" qəzətində səfir Məmməd Talibovun Ermənistən keçmiş münaqişə orzında tövərdiyi müharibə cinayətləri, hazırda Cənubi Qafqazda gərginliyin artmasına səbəb olan toxribatçı addımları, regionun yeni realıqları, burada Azərbaycan tərəfindən görünlən işlər və bölgədə davamlı sühħün osas şərtləri barədə məqələsi dərc olunub.

Azərbaycanın Meksika-dakı mənziliindən AZERTAC-a bildirilib ki, yazıda ilk olaraq Ermənistən 30 illik işğal dövründə tövərdiyi müharibə və insanlıq eleyhinə cinayətləri, bəlli 44 günlük müharibə zamanı münaqişə zonasından konarda yerləşən şəhərləri ballistik rakət hückümələrinə məruz qoymaq rümlü soydalarımız arasında çoxsayılı, sabob olması, eləcə də işğaldan azad olunmuş ərazilərdə müşahidə olunan erməni vandalizmi, burada aparılmış kütləvi minnalama və tövərdiyi fəsadlar

şə tutulması kimi hallar olduğunu bildirilir.

Buna baxmayaq, Azərbaycanın üçərəlli bayanatlardan irələn tələblərə sadiq qaldığı, hazırlıda bütün seyrlərini bölgənin yeniden qurulmasına, neqliyyat yollarının və kommunikasiya xətlərinin birbaşa edilməsinə və bölgənin hərəkəti inkişafına yönəldiyi vurgulanır.

Yazida həmçinin Ermənistən tərəfinin destruktiv ri托rakasının başlıca elementlərindən olan "hərbi esir" məsesəsində fikir bildirilir, Azərbaycanın tərəfindən hebs edilmiş erməniessilli şəxslərin 2020-ci il 10 noyabr. Bəyanatından sonra Azərbaycan tərəfəsində keçirən burada terror aktları tövərdən cəhd etdikləri, sabobənd onların hərbi esir deyil, terrorçu olduları və həzirdə Azərbaycanın aidiyəti orqanları tərəfindən məsul olunur. Xalqını barışğa həzırlamalı, xalqını barışğa hazırlamalı və region ölkələri ilə mehriban qonşuluq şəraitində yaşaması üçün təsdiq olundur.

Sonda Azərbaycanın səhədlərin demarkasiyası və delimitasiyası işin başlanmasına dair Ermənistana dəfələrle müraciətlər etse de, bugündə heç bir müsbət cavab almadıq deyilir və bölgədə davamlı sülhə nail olunması üçün Ermənistən qonşularına qarşı orazi iddialarından el çəkməli, Azərbaycanın orazi bütövlüyü tənimli, xalqını barışğa hazırlamalı və region ölkələri ilə mehriban qonşuluq şəraitində yaşaması üçün təsdiq olundur.



BAŞ REDAKTOR
Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri,
Məhəmmədiyə prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Bəs redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Mosul katib - 539-43-23,
Mosul katib müavini - 539-44-91,
Parlement və siyaset - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbə - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Humanitar siyaset şöbəsi - 538-56-60, 539-63-82
İctimai olşalar şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompiuter mərkəzi - 538-20-87,
Mühasibatlı

Rəsmi sənəd və çıxışlarda
söylənilənlərlə bərabər,
dare üçün gəndərlən digər
yazılardakı fikirlər da
Azərbaycan dövlətinin
mənəfəyin uyğun gəlməlidir

Ölyəzmalara cavab verilmər
və onlar geri qaytarılmır

Gündəlik
qəzet
Tiraj 5586
Sifariş 2712
Qiyməti 40 qəpik